

Azerbaycan Respublikasının Prezidenti yanında  
Kültüri İnförmasiya Vəstitalarının İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KİVDF

Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqları”

**“Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz”**

(Behbud xan Cavanşir)

20-ci əsrin əvvəllərində xalqımızın istiqlalı qovalşmasında, azad cəmiyyət qurmasında ziyalılarımızın, tarixi şəxsiyyətlərimizin çox böyük əməyi olub. Onlardan biri de Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir idi.

Pənahəli xanın qurduğu Qarabağ xanlığı 18-ci yüzilliyin ortalarından 19-cu yüzilliyin birinci rübüne kimi bir tarixi özür yaşadı. Behbud xan da Qarabağ mahalında böyük hörmət-izzət sahibi olan Pənahəli xanın nəslindən olub. Atası Azad xan Pənahəli xanın nəticəsidir. Bu nəsil haqqında Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim"dən oxuyuruq: "Qarabağ xanlığını başqalarından fərqləndirən əsas cəhət, onların maarif və mədəniyyətin tərəqqisine meyilli olması idi. Qarabağ xanlığı bir dövlət qurumu olaraq bitsə belə, onun mədəniyyət siyasetinin ənənələri bu gün də yaşamaqdadır".

Behbud xan Cavanşir 1877-ci ilde Tərtər qəzasının Qaraqoyunlu kəndində dünyaya gəlib. Amma onun gənclik illeri Tiflisdə keçib. 1890-ci ildə Tiflisdə almandılı realni məktəbdə oxuyan Behbud xan, təhsilini başa vurdurğan sonra daha yüksək bilgiyə nail olmaq üçün Almaniyaya gedir. 1902-ci ildə Almaniyada Frayburq Dağ-Mədən Akademiyasına daxil olur. Behbud xan dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında oxuyan ilk azərbaycanlı olub.

Akademiya da təhsilini bitirən Behbud, bununla da kifayətlənmir. O, üz tutur İngiltərəyə. Londonda ingilis dilində təkmilləşdirilmə kursları keçən Behbud xan 1907-ci ildə vətəne mükəmməl təhsil almış, alman, ingilis, fransız, rus dillərini öyrənmiş, açıq fikrili, geniş düşüncəli bir genç kimi döñür. Genç mütəxəssisini Bakıda ilk iş yeri milyonçu Şibayevin neft sənayesini olur.

Bir faktı da qeyd etmək lazımdır ki, Behbud xan Bakıya qayıdanda şəherin mədəni mühitində bir canlanma var idi. Hər bir sahədə aparılan islahatlar, "Heyat"ın "Irşad"ın, "Füyuzat"ın fəaliyyətə başlaması, ana dilli yeni məktəblərin, Xeyriyyə Cəmiyyətlərinin açılması ziyalılarımiza, əl düşən fürsətdən bəhrənlənmə imkanı verdi. Onlar xalqı Azərbaycan

# Erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucusu Qarabağa ilk avtomobili o getirib

Xalq Cümhuriyyətinin qələbesinə doğru yüksələn yola istiqamətləndirdi. Milli özünüdərk və özünü təsdiq uğrunda çarpışan Azərbaycan ziyalıları üzərilərinə düşən vətəndaşlıq vezifəsinin öhdəsindən layiqincə gəldilər.

1918-ci ilin 28 mayı, Azərbaycanın istiqlalı elan olundu. Bu istiqlal savaşında yüksək savada, vətənpərvərliyə malik olan Behbud xan da var idi. O, hələ Azərbaycan Xalq Cümhuriyyətinin qələbesindən əvvəl ölkədə baş verən bütün ictimai-siyasi, mədəni hadisələrin önündə gedirdi. Şəfi bəy Rüstəmbəyli demişdir: "Rus inqilabından əvvəl Cavanşir

Behbud xan Cavanşir F.X.Xoyskinin başçılıq etdiyi II Hökumət kabinetində (17.06.1918-07.12.1918) bitərəf olaraq daxili işlər naziri vezifəsində 1918-ci ilin oktyabrın 6-na qədər çalışmaqla yanaşı, eyni zamanda ticarət, sənaye və daxili işlər naziri olaraq da fəaliyyət göstərmişdi. Yəni əslində iki nazirliyini 1918-ci ilin 26 dekabrına kimi yerinə yetirmişdir.

Arxiv sənədləri ilə tanış olarkən, aydın olur ki, Behbud xan Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri vezifəsini icra edərək, ölkədə vəziyyət çox ağır olub. Lakin bu na baxmayaraq o, Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmış, 1918-ci ilin 15 sentyabrında Bakı, Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra az bir vaxtda şəhərdə qayda-qanun yaradılmasına nail olmuş və Daxili İşlər Nazirliyi sisteminin formallaşması sahəsində mühüm işlər görmüşdür.

Behbud xan parlamentin üzvü kimi də çox fəal olub. O, parlamentdəki çıxışlarında önemli məsələlərdən bəhs edib, dəyərli fikirlər yürüdüb. Məsələn, ölkənin maliyyə durumu haqqında danışarkən demişdir: "Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyaseti lazımdır".

Behbud xan tutduğu vezifələrdən uzalaşdıdan sonra da parlamentdə fəaliyyətini davam etdirib. O, 1919-cu ilin iyulunda "Dəyanət" kommersiya şirkəti açaraq xarici ticarətlə məşğul olub. Almaniyadan yumşaq buğda növləri getirib Qarabağda əkinçilikdə istifadə edib.

Xalqının rahatlığı naminə hər bir işdə öndə olan Behbud xan Qarabağ bölgəsində yolların abadlaşmasında da köməyini eşrəgəməyib və elə Qarabağa ilk avtomobili də o getirib.

1920-ci ilin aprel işğalından sonra yeni hökumətdə Behbud xan kimi peşəkar mühəndisə, xaricə güclü eləqəsi olan kadra böyük ehtiyac olduğunu bilən Nəriman Nərimanov, onun hebs edilməsinə mane olsa da, düşmən güləsindən qoruya bilmir. N.Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. B.Cavanşir yolüstü İstanbulda həmyerli Əhməd bəy Ağaoğlunun ailəsinə qoşaq olur.



Qərenfil Dünyamınqizi  
Əməkdar jurnalist



məşhur bir mühəndis idi və sırf sənəti ile məşğul olub siyasi işlərə qarışmadı. İngiləsindən sonra namuslu bir millətpərvər olaraq Azərbaycan siyaseti və milli məsələlərə qoşulub". "Difai"nın yaradılması, H.Z.Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilməsi, "Nicat"ın dəstəyi, 1917-ci ildə Milli Müsəlman Şurası Müveqqəti İcraiyyə Komitəsinə üzv olması, 1918-ci ilin Mart qırğıınında yaradılmış barışq komitəsinə dəki əməyi bir daha bunu təsdiq edir.

Bu haqda görkəmli tədqiqatçı V.Quliyev "Ağaoğlular" əsərində hadisəni Əhməd bəyin qızı Süreyya xanımın dilindən belə təsvir edir: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gelərek, atamın ermənilərin qara siyahısında olduğunu söyledi. Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşirin de ermənilərin qara siyahısında olması xəbərini almışdır. O arada Cavanşir bəy xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmİŞdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzade bağındakı evimizdə beş gün gizli yaşıdı. Ancaq rus əsilli xanımı bu hebs heyatına dözə bilməyəcini söylədiyindən, onlar evimizi tərk edib "Pere-Palas" mehmanxanasında yerləşdilər".

Çox təəssüf ki, həyat yoldaşının sərbəst yaşaması və gəzmək həvəsi Behbud xana baha başa gəlir. Belə ki, 1921-ci ilin iyulun 18-də axşam saat 23-də B.Cavanşir, həyat yoldaşı və qardaşları ilə birlikdə "Təpəbaşı" teatrından çıxıb, "Pere-Palas" oteline gedmiş. Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşış tapança ilə Behbud xana üç gülə atıb. Behbud xan ağır yaralanır, onu yaxınlıqda xəstəxanaya aparsalar da, 35 dəqiqədən sonra dumymasını dəyişir.

Behbud xan Cavanşir də vətəni və milləti sevən, onun mənafeyini hər şeydən üstün tutan, istiqlalımız uğrunda canını qurban verən onlara vətənpərvərlərimizdən biri idi.